

## **Mövzu 25. AZƏRBAYCAN 1945-60-CI İLLƏRDƏ**

**(ardı)**

1956-ci il fevralın 14-də Azərbaycan televiziyası ilk yoxlama verilişi ilə işə başladı. 1966-ci ildə Bakı, Şuşa, 1969-cu ildə Şuşa-Naxçıvan radiorele xətti ilə Bakı televiziya stansiyası ilk dəfə Moskvadan rəngli televiziya programını göstərmək imkanı əldə etdi.

1967-ci ildən Bakı metropoliteninin ilk stansiyalarında qatarlar şüüməyə başladı.

Müharibə illərində əhali artımı çox ləng gedirdi. 50-ci illərdə isə Azərbaycan əhalisi 1 mln. artaraq 3.816 min nəfərə çatdı. Onun 44%-i şəhərlərdə məskünlaşmışdı. Əhalinin sosial-strukturunda və milli tərkibində də müsbət dəyişikliklər baş verdi.

İstehsalın artması əhalinin gəlirinin çoxalmasına səbəb oldu. Müharibədən sonra fəhlə və qulluqçuların əmək haqqı artırıldı. 1948-ci ildən ərzaq məhsulları və sənaye mallarının pərakəndə satış qiyməti aşağı salındı. Lakin nə bu addım, nə də pul islahatı əhalinin alıcılıq qabiliyyətinin artmasına o qədər də kömək etmədi. Buna görə də hökumət 1957-ci il yanvarın 1-dən azmaaşlı fəhlə və qulluqçuların əmək haqqını artırdı.

Mənzil tikintisinin genişləndirilməsi məqsədilə Sov. İKP MK və SSRİ Nazirlər Soveti 1957-ci il 31 iyul tarixli «SSRİ-də mənzil tikintisinin inkişafı haqqında» qərar qəbul etdi. Tikintinin sürətinin artmasına baxmayaraq, bütün ölkədə olduğu kimi Azərbaycanda da mənzil problemi kəskin olaraq qalırdı.

1951-ci ildə SSRİ Nazirlər Soveti tərəfindən Bakı su kəmərinin II növbəsinin tikilməsi barədə, 1959-cu ildə isə Bakı və onun rayonlarının qazla təchizatı haqqında qərar qəbul edildi.

Bu illərdə insanların məişətinə elektrik avadanlıqları daxil oldu. İnsanlara tibbi xidmət xeyli yaxşılaşdı.

Müharibədən sonra ölkənin ictimai-siyasi həyatında da köklü dəyişikliklər baş verdi. 1946-ci il fevralın 10-da SSRİ Ali Sovetinə yeni seçkilər keçirildi. Martayında SSRİ Ali Soveti XKS-ni Nazirlər sovetinə çevirmək haqqında qanun qəbul etdi. Onun sədri isə İ.V.Stalin təsdiq olundu. Tezliklə partiya nizamnaməsi pozulur, ali orqanlar vaxtında çağrılmırıldı. Stalinin şəxsiyyətə pərəstiş, etrafındakıların partiya və dövlətə zidd hərəkətləri totalitar rejimin formallaşmasına səbəb oldu. 1949-cu il aprelin 12-də şəhər və rayon milis orqanlarında siyasi idarələr yaradıldı, avqustun 9-da paytaxtlarda, o cümlədən Bakıda milisə xüsusi hüquqlar verildi, oktyabrın 130də milis SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin tabeliyinə keçdi. Əsassız repressiyalar başlandı. Bu ilk növbədə əsirlikdə olmuş müharibə iştirakçılarına qarşı çevrilmişdir.

Elm, ədəbiyyat və incəsənət sahəsində də ideoloji çərçivə gücləndirildi. Azərbaycanda «Lisenko məktəbinə» uyğunlaşmayan bioloqlar- M.Ə.Axundov və başqaları təqib olunurdular. XX əsrin tarixinə aid tədqiqatlar «ÜİK(b)P tarixinin qısa kursu»nun təsiri altında qalmışdı, faktlar saxtalaşdırıl, təhrif edilirdi. Həqiqəti yazmaq cəhdlərinin qarşısı dərhal alınır və cəzalandırılırdı.

Görkəmli alim və ictimai xadim, filosof, akademik Heydər Hüseynovun 1949-cu ildə çap olunmuş «»XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən» əsəri Stalin mükafatına layiq görülsə də tezliklə hökumətin qərarı ilə mükafat ləğv edilmiş, müəllif təqiblərə məruz qalaraq intihar etmək məcburiyyəti qarşısında qalmışdı. Səbəb isə əsərdə bir neçə səhifədə Şeyx Şamilin müridizm pərdəsi altında apardığı azadlıq mübarizəsinin guya rus xalqına qarşı çevrildiyinin göstərilməsi idi.

Türk dünyasının ən böyük eposu olan «Kitabi Dədə Qorqud» dastanı feodal-xan Eposu» kimi damğalanaraq qadağan edilmişdi. Büyük tarixçi alim A.A.Bakıxanov xan və bəyləri müdafiə etməklə, M.Kazimbəy «çarizmin sadiq qulu» olmaqla günahlandırılan akademik M.A.Dadaşzadə «Türkiyə sazişi», M.Rəfili «kosmopolit» damğası ilə işdən uzaqlaşdırılmış, S.Vəliyev sürgün olunmuşdu.

Gənclər arasında mövcud quruluşun ziddiyətlərinə qarşı təşkilatlanmaq və mübarizə aparmaq arzusu da artmaqdı idi. Gizli fəaliyyət göstəən»ildirim» təşkilatının üzvü olan bu qrup gənc xalq şairi S.Vurguna məktubla müraciət edərək ondan xalq azadlıq hərəkatına liderliyi üzərinə götürməsini xahiş etmişdir. Tezliklə təşkilatın fəaliyyətinin üstü açıldı və 1948-49-cu illərdə onun 8 fəal üzvü həbs edilib sürgün olundu.

Sovet rejiminə qarşı mübarizədə xaricdə fəaliyyət göstərən siyasi mühacirət də iştirak edirdi. M.Ə.Rəsulzadə 1949-cu ildə Ankarada «Azərbaycan kültür dərnəyi» təşkil etmişdi. 1952-ci ildəno, «Azərbaycan» jurnalını nəşr etməyə başladı. Münhəndə fəaliyyət göstərən «Azadlıq» radiosunun Azərbaycan şöbəsinin rəhbəri Əbdürrəhman Fətəlibəyli- Dündənginski də SSRİ-yə qarşı təbliğat kompaniyasında fəal iştirak edirdi.

Müharibədən sonrakı illərdə ölkədə yerlərdə millətçilik meyllerinin güclənməsi xalqlar arasında münaqişəyə səbəb olurdu. Erməni millətçiləri mərkəzdəki havadarları və xaricdəki lobbiyə arxalanaraq tarixi Azərbaycan ərazisi olan Qarabağa ərazi iddiası irəli sürdülər. Ermənistən K(b)P MK-nin birinci katibi Arutyunov 1945-ci ilin payızında Stalinə məktub göndərərək ermənilərin kompakt yaşadığı Dağlıq Qarabağın onlara verilməsi məsələsini qaldırdı. ÜİK(b)P MK katibi K.M.Malenkovun imzaladığı bu məktub noyabrın 28-də M.C. Bağırova göndərildi. O isə cavab məktubunda bildirdi ki, əhalisinin əksəriyyətini azırbaycanlı

təşkil edən Dərbənd, Borçalı, Zəngəzur, Göyçə və digər ərazilərin Azərbaycana qaytarılacağı təqdirdə Şuşa istisna olmaqla Dağlıq Qarabağın Ermənistana verilməsinə etiraz etmir. Nəticədə mərkəzi hökumət erməni iddialarına rədd cavabı vermək məcburiyyətində qaldı.

1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti xarici ölkələrdə yaşayış ermənilərin Ermənistən SSR ərazisinə köçürülməsi ilə bağlı Fərman verdi. Bu fərman, əsasən azərbaycanlılara qarşı çevrilmiş bir silah rolunu oynadı. Belə ki, SSRİ Nazirlər Soveti «Ermənistən SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalisinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» qərar qəbul etdi. 10 mart 1948-ci il tarixli daha bir qərarla bu işi həyata keçirmək üçün tədbirlər planı müəyyən olundu. Bu qərara görə, 1948-50-ci illərdə «könlüllük prinsipləri əsasında» Ermənistən SSR-də yaşayış 100 min kolxozçu və digər azərbaycanlılarının Azərbaycan SSRİ-in Kür-Araz ovalığına köçürülməsi nəzərdə tutulmuşdu. 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfəinköçülməsi planlaşdırılmışdı.

Qərarın II maddəsində göstərilirdi ki, azərbaycanlı əhalinin boşaltdığı tikililər və yaşayış evləri xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə edilsin. Bu qərarlardan irəli gələn vəzifələri yerinə yetirmək üçün Azərbaycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də və aprelin 14-də Xüsusi Köçürmə prosesini sürətləndirmək məqsədilə xüsusi köçürmə komissiyası yaratdı. Nəticədə vaxtilə əhalisinin 72 %-i azərbaycanlılar olan rayonlarda deportasiyadan sonra cəmi 15-17% azərbaycanlı qalmışdı. Dağ rayonlarından qovulmuş əhali isə Azərbaycanın Aran rayonlarında yerləşdirildiyindən iqlimə uyğunlaşmayanları qızdırma xəstəliyindən vəfat etdilər. Vedi, Yegeqnadzor və Əzizbəyov rayonlarında vaxtilə azərbaycanlıların yaşadıqları onlarca kənd xarabaklıqlara çevrilib sahibsiz qaldı. Belə ki, xaricdən gələn emənilər əsasən İrəvanda yerləşdilər və «Böyük Ermənistən» xülyasını reallaşdırmağa istiqamətləşmiş fəaliyyətə başladılar.

50-ci illərin sonunda azərbaycanlıların Ermənistəndən sixışdırılıb çıxarılmasının yeni mərhələsi başlandı. Bu isə orada yaşayan azərbaycanlıların yaşayış və inkişaf imkanlarının məhdudlaşdırılması ilə əlaqədar idi.

1953-cü il martın 5-də İ.V.Stalinin vəfatından sonra Sov. İKP MK-nın birinci katibi seçilən İ.S.Xruşovun idarəcilik sistemində etdiyi dəyişikliklər Azərbaycandan da yan keçmədi.

M.C.Bağirov rəhbərlik metodlarında yol verdiyi kobud səhv'lərə görə Azərbaycan KP MK-in birinci katibi vəzifəsindən azad edilərək Kubeşov neft birliyinə rəis müavini göndərildi. Lakin Lakin tezliklə həbs edilərək SSRİ Ali Məhkəməsi hərbi kollegiyası

tərəfindən ölüm cəzasına məhkum edildi. 30-40-cı illərin siyasi repressiyalarının həyata keçirilməsində xüsusi canfəşanlıq edən Y.Sumbatov-Topuridze, X.Qriqoryan, R.Markaryan və b. da öz qanlı əməllərinə görə layiq olduqları cəzanı aldılar.

1954-cü il fevralın 14-16-da AKP-nin XX qurultayı akademik imam Daşdəmir oğlu Mustafayevi MK-nin birinci katibi seçdi. Sadıx Rəhimov Azərbaycan SSR Nazirlər Sovetinin Rəyasət Heyətinin sədri təyin olundular.

İ.Mustafayev 1954-59-cu illərdə xalqın vəziyyətini yaxşılaşdırmaq istiqamətində bir sıra tədbirlər gördü. O, Azərbaycan dilinin rəsmidövlət dili statusu almasına çalışdı. Kargüzarlıq işləri ana dilində aparılmağa başlandı. İqtisadi müstəqilliyin təmin olunması üçün bir sıra ciddi addımlar atıldı. Bakıda azərbaycanlıların sayı xeyli artdı. Yerlərdə partiya komitələrinin katibləri azərbaycanlılardan təyin edildi.

Bu dövrdə respublikada pambıq istehsalı azaldı, taxıl, kartov, tərəvəz, meyvə, çay yarpağı istehsalı isə nisbətən çoxaldı. Bütün bunlar onun vəzifədən kənarlaşdırılması üçün mərkəzə əsas verdi.

1956-cı ildə Sov. İKP MK-nin XX qurultayı Stalinin şəxsiyyətə pərəstişini pisləyərək, «demokratianın dərinləşməsi» üçün tədbirlər planı müəyyən etdi. Birinci növbədə, islah əmək Düşərgələri Baş idarəsi ləğv edildi və ailə üzvlərini üzərindən «xalq düşməni» damgası götürüldü. Lakin bəraət siyasi mühacirlərə aid edilmədi.

Azərbaycanda milli oyanış əlamətlərini hiss edən Mərkəz növbəti dəfə Dağlıq Qarabağ məsələsini ortaya atdı. Ermənistanda antitürk əhval-ruhiyyə yenidən qızışdı. İrəvan Pedaqoji İnstitutunun Azərbaycan bölməsi bağlandı. Azərbaycan Pedaqoji Texnikumu İrəvandan Xanlar rayonuna köçürüldü. C.Cabbarlı adına Dram Teatrı, Azərbaycan dilində qəzetlər bağlandı, «Qarabağ hərəkatı» leqallaşdı. 1958-ci ildə erməni katalikosu Bakıya səfəri zamanı Dağlıq Qarabağın Ermənistana verilməsi, Bakıda erməni ruhani seminariyasının açılması, erməni kilsələrində zəng vurulmasına icazə verilməsi kimi təkliflər irəli sürmüş, lakin rədd cavabı almışdı. Mərkəz də öz növbəsində mübahisəli ərazilər olan digər respublikalarda arzu olunmaz reaksiya doğuracağından çəkinərək Azərbaycanda məkrli siyasetindən əl çekdi. AKP MK-nin 1959-cu il iyul plenumunda A.D.Mustafayevin yerinə Vəli Yusif oğlu Axundov MK-nin birinci katibi seçildi. Bu dövrdə bütün ölkədə aparılan islahatların uğursuzluğu kommunizm qurulacağını bəyan edən, 1961-ci ilin oktyabrında keçirilmiş Sov. İKP-nin XXII qurultayının qərarları belə ölkənidüsdüyü ağır vəziyyətdən xilas edə bilmədi. Qurultayda qəbul edilmiş nizamnaməyə görə bir nəfər dalbadal iki dəfədən artıq partianın seçkili orqanlarına seçilə bilməzdi. Hakimiyyəti əlində saxlamaq istəyən N.S.Xruşşov

partiyanı parçalamaq, onun təşkilatlarının diqqətini təsərrüfat məsələlərinə, islahatlara yönəltməyə cəhd göstərdi. Azərbaycanda da birbaşa AKP MK-ya tabe olan sənaye-istehsal, kolxoz-sovxoz istehsalat idarələri, şəhər, dağlıq rayon partiya komitələri təşkil olundu.

Sov.İKP MK-nin 1964-cü il 14 oktyabr plenumunda N.S.Xruşşov vəzifəsindən azad edilərək yerinə L.İ.Brejnev Sov. İKP MK-nin birinci katibi seçildi. 1966-ci ildən isə o, Baş katib oldu. Partiya, sovet, həmkarlar ittifaqları və komsomol orqanları təşkilatca yenidən ərazi prinsipi üzrə quruldu, kənd, rayon partiya komitələri bərpa olundu.

1966-67-ci illərdə AKP MK katibi Şixəli Qurbanov milli dəyərlərə diqqəti artırırdı. Cənubda yaşayan böyük Azərbaycan şairi Seyid Məhəmməd Hüseyn Şəhriyarın «Heydərbabaya salam» poeması Bakıda nəşr olundu, «Ulduz» jurnalı işıq üzü gördü. İlk dəfə olaraq Novruz bayramı dövlət səviyyəsində qeyd olunmağa başladı.

Azərbaycanın, guya könüllü surətdə Rusiyaya birləşdirilməsinin 150 illiyi 1964-cü ildə təntənə ilə qeyd olunarkən bir qrup tarixçi alim buna qarşı çıxdı. 1969-cu ilin mart ayında ADU-nun tarix fakültəsinin Elmi şurasında çıxış edən Z.M.Bünyadov, M.Ə.İsmayılov və S.Əliyarov bu faktı işgal kimi qiymətləndirdilər. O vaxt Azərbaycan SSR Dövlət Təhlükəsizliyi komitəsində əvvəl sədr müavini, 1967-ci ildən isə sədr vəzifəsində çalışan Heydər Əlirza oğlu Əliyevin milli düşüncəli vətənpərvər ziyalıların müdafiəsində mühüm rolü olmuşdu. AKP MK-nin 1965-ci il 14 iyul Plenumunda onun AKP MK-nin birinci katibi seçilməsi ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında dönüş mərhələsi başlandı. Məhz onun hakimiyyətə gəlişi ilə mərkəzin təzyiqi altında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 2 min hektardan çox Azərbaycan torpağının Ermənistana verilməsi haqqında təsdiq etdiyi 1969-cu il 7 may tarixli qərarın icrası dayandırıldı. Bu qərarın verilməsinə səbəb Ermənistan SSR-də növbəti dəfə antitürk hərəkatının fəallılması olmuşdu. 1965-ci il 50 illiyi və başkəsən Andronikin 100 illiyi münasibətilə İrəvanda abidə ucaldan ermənilər azərbaycanlıları sıxışdırmağa başladılar 1967-ci ildə Xankəndində bir neçə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Lakin H.Əliyevin hakimiyyətə gəlməsi ilə DQMV-də erməni millətçiliyinin dərinleşməsinin qarşısı müəyyən müddətə alınmış oldu.